

Azərbaycan oxucusunun dahi alman yazıçısı Herman Hessenin nəşri ilə tanışlığı haradasa 25 il öncəyə - XX əsrin son onilliklərində, daha dəqiq desək, 1990-ci ilə gedib çıxır. Lakin sovet ədəbiyyatının pərdəli nəşrinə alışmış, oxucularımız üçün Hesse reallığı, Hesse utopiyası o zaman nəsə bir qədər qaranlıq və anlaşılmaz idi. Eyni zamanda həmin illərdə "perestroyka" dalğasının bir qasırğa kimi ağna-bozuna baxma-dan qabağına qatıb apardığı keçmiş sovet respublikalarında milli münaqişələr zəminində yaranan milli-özünlük rəsəkatları ədəbiyyata olan marağı ya-vşaş-yavaş arxa plana keçirirdi.

Məhz həmin illərdə Herman Hessenin "Yalquzaq" və "Knulp" romanları tanınmış alim-tərcüməçilərimiz Vilayət Hacıyev və rəhmətlilik Çerkəz Qurbanlinin əməyi sayəsində 1990-ci ildə bir kitab halında çapdan çıxmışdır.

Etiraf edirəm ki, birinci kurs tələbəsi olaraq sevimli müəllimlərimin tərcümələrini maraqla oxusam da, o qədər



**Nilufər BƏHLULQIZI
(Məmmədzadə)**

Azərbaycan Dillər Universiteti

yən mənada geniş oxucu kütləsinə he-sablanmamışdı. Bununla belə, "Yal-quzaq" romanının qazandığı uğur, xüsusiylə də onun gəncəl tərəfindən sevə-sevə oxunulması, bu əsər və onun tə-

Hesse Azərbaycan dilində

də məni cəlb etməmişdi (xüsusilə "Yalquzaq"). Hətta bu əsər mənə çox dolaşış fikirlə, mücorrad roman təsiri bağışlamışdı. Görkəmlə ədəbiyyatşunas və tənqidçi Qorxmaz Quliyevin məhz elə "Yalquzaq" əsərini nəzərdə tutaraq söylədiyi bir fikir həqiqətən necə də reallıdır: "Elə əsərlər vardır ki ("Yalquzaq" da bu qəbildəndir), onun dərk edilməsi üçün zaman lazımdır." İllər sonra yenidən bu əsərə müraciət etdikdə, yanıldığımı anladım. Əsərin fəlsəfəsi, incə psixologizmi sanki hər bir oxucuya şəxşən ünvanlanmışdı. Hesse nəşrinin sehri və sirri də məhz bunda idi. Çünkü onun əsərlərində «hər kəs özündən bir parça görür». Yəqin ki, sonralar da elə bu təəssürat altında Herman Hessenin yaradıcılığını tədqiq etməyə başladım. Bu zaman artıq Hesse Azərbaycan oxucularına yaxşı tanış idi. Çünkü cəmiyyətdə yeni sözə, fərqli düşününce tərzinə, problemlərə fərqli yanaşmaya böyük ehtiyac vardı. Onun yaradıcılığını tədqiq edərkən belə bir sual həmişə məni düşündürüb ki, bu qədər dərin fəlsəfi düşüncəli əsərlərin müəllifi olan H. Hesse nəyə görə uzun müddət sovet və ondan daha artıq Azərbaycan oxucularına naməlum qalmışdır. Hətta ədəbi cərəyanları tədqiq və təhlil edilərkən belə bu böyük yazıçının adı demək olar ki, çəkilmirdi, halbuki o, Thomas Mann və Stefan Svyatq, Henrix Böll zirvəsində bir sənətkar olmuşdur. Bu naməlumluğa yalnız bir səbəb göstərmək olar: Hesse 70-ci illərə qədər sovet ədəbiyyatı üçün qəbuledilməz hesab edilmişdir. Çünkü onun yaradıcılığının ana xəttini təşkil edən tənhalıq, özünütəhlil və intihar meylləri gələcəyə doğru inamlı addımlayan, «nikbin ruhla» tərbiyə edilən sovet insanı üçün nümunə ola bilməzdi. Dünya ədəbiyyatı nümunələri ilə ilk olaraq rus dilindən edilən tərcümələrlə tanış olan Azərbaycan oxucusu təbii ki, Herman Hesseni tanımayacaqdı, ədəbiyyatşunaslar isə onun barəsində susacaqdılar. Oxucudan geniş intellekt və dün-yagörüşü tələb edən Hesse nəşri müəy-

cüməsi barədə sosial şəbəkələrdə verilən şərhələr H. Hessenin artıq Azərbaycanda da maraqla oxunan yazıçılarından olmasına anlamlına gelir.

Herman Hessenin Azərbaycan ədəbiyyat məkanına daxil olmasını iki mərhələyə bölmək olar: birinci mərhələ yuxarıda deyildiyi kimi, 1988-ci il-dən başlayır. Bundan sonra uzun müddət bəlli məsələlər üzündən noinki tərcümə sahəsində, həmçinin ümumiyyətdə ədəbi sahədə durğunluq yaşlanmış, yalnız XXI əsrin ilk illərindən başlayaraq Hesse yaradıcılığına maraqlı yenidən oyanmışdır. Artıq bu dövrü ikinci mərhələ hesab etmək olar.

Burada əsas bir məqama diqqət çəkmək istəyirəm. Bu, tərcüməçi məharəti, tərcüməçi ustalığıdır. Çünkü uğurlu tərcümə öz-özlüyündə tərcümə edilən dildə uğurlu bir əsərdir. Uğursuz tərcümə isə ən möhtəşəm orijinalı belə heç endirə bilər. Haçansa məşhur gürçü şairi S. Çikovanidən oxuduğum bir sitat yadına düşür. Şair öz şerinin rus dilində tərcüməsini oxuduqda tərcüməçilərə xitabən belə söyləmişdi: "Xahiş edirəm ki, məni heç tərcümə etməyəsiniz." Bu baxımdan Herman Hesseni bəxti gətirmiş yazıçılardan hesab etmək olar. Çünkü Vilayət Hacıyev və Çerkəz Qurbanlinin düzgün söz seçimi və ifadə baxımı sayəsində hər iki roman ("Yalquzaq", "Knulp") öz orijinalları qədər oxunaqlı, təsirli və gözəl alınmışdır. Lakin çox təəssüf ki, amansız ölüm Ç.Qurbanlıya H. Hessenin sonuncu əsəri olan məşhur "Muncuq oyunu" romanının tərcüməsini başa çatdırmağa aman vermədi.

Özünəməxsus fəlsəfi traktat olan bu roman öz müəllifinə 1946-ci ildə Nobel mükafatını qazandırmışdır. Hesse əsərlərinin ana xətti insanın özünütərkinə, mənəvi kamilliyyinə yönəlməsidir. Ümumilikdə cəmiyyətin psixoloji böhran keçirdiyi və mənəvi tənəzzül yaşadığı bir dövrdə bu əsərlərin Azərbaycan dilində oxucuya təqdim edilməsi çox təqdirəlayıqdır.